

Yaşayış məntəqələrinin dayanıqlı inkişafı Şəhərsalma və tikinti fəaliyyətində mövcud qanun və qaydalara ciddi əməl olunmasını tələb edir

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasetinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin social-iqtisadi inkişafının təmin edilməsindən, ictimai maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin, ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarixi və mədəni abidələrin qorunmasından ibarətdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasetinin əsas istiqamətlərindən biri də Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və dayanıqlı inkişafının təmin edilməsidir.

Ərazilərin dayanıqlı inkişafı dedikdə yaşayış məskənlərinin mövcud sərhədlər daxilində inkişaf etdirilməsi nəzərdə tutulur.

Rayon ərazisində tikintiyə icazələr və fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar məlumatlandırma icraati Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75 və 80-ci maddələrinə əsasən verilir. Tikintiyə icazə verilərkən və ya məlumatlandırma icraati aparıllarkən tikinti layihələrinin şəhərsalma qaydalarına uyğunluğu yoxlanılır.

15 dekabr 2015-ci il tarixdək rayon ərazisində tikintisinə icazə tələb olunan 11 obyektiin tikintisini icazə verilmişdir.

Həmin obyektlərin tikinti-

lərinə icazə verilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinin tələbləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 sayılı qərarı ilə təsdiq edilmiş "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi halarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraati məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaların"nın 2-ci bəndinə əsasən təmin edilmişdir.

Belə ki, tikintisine icazə verilmiş obyektlərin yuxarıda qeyd olunan Qaydaların 2-ci bəndinə uyğun olaraq şəhərsalma layihələri işlənmiş, müvafiq qaydada razılışdırılaraq rayon icra həkimiyətinin sərəncamları ilə təsdiq edilərək həmin Qaydaların 3-cü bəndinə uyğun olaraq aidiyyatı üzrə təqdim edilmişdir.

Yuxarıda qeyd olunan obyektlərin tikintilərinə icazə sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq işlənilmiş və ekspertiza müəssisələrinin müsbət rəylərini almış tikinti layihələri şəbədə qeydiyyata götürülmüşdür. Həmin obyektlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd olunan Qaydalarının 4-cü bəndinə uyğun olaraq işlənildiyi üçün onların tikintiləri nə razılıq verilmişdir.

Təqdim edilmiş 34 tikinti layihələrinin memarlıq-planlaşdırma bölmələri müxtəlif səbəblərdən (ərazi planlaşdırmasına uyğun olmadığı, həyətyanı torpaq sahəsinin mülkiyyət və ya icarə hüququ olmadığı, lisenziyalı şəxs tərefindən layihələndirilmədiyi və kənd təsərrüfatı təyinatlı torpaqlarda layihələndirildiyi) razılışdırılma-dan geri qaytarılmışdır.

15 dekabr 2015-ci il tarixə tikintisi başa çatmış 6 ədəd obyektiin qanunvericilikdə nəzərdə tutulmuş qaydada istismarına icazə sənədi verilmişdir.

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən və aşırılarının uzunluğu 6 m-dən cox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraati həyata keçirilir.

Bu məqsədlə 15 dekabr 2015-ci il tarixə 123 ərizə daxil olmuşdur. Onlardan 88 ədədinə əlavə edilmiş tikinti layihələrinin memarlıq-planlaşdırma bölmələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd olunan Qaydalarının 4-cü bəndinə uyğun olaraq işlənildiyi üçün onların tikintiləri nə razılıq verilmişdir.

Təqdim edilmiş 34 tikinti layihələrinin memarlıq-planlaşdırma bölmələri müxtəlif səbəblərdən (ərazi planlaşdırmasına uyğun olmadığı, həyətyanı torpaq sahəsinin mülkiyyət və ya icarə hüququ olmadığı, lisenziyalı şəxs tərefindən layihələndirilmədiyi və kənd təsərrüfatı təyinatlı torpaqlarda layihələndirildiyi) razılışdırılma-dan geri qaytarılmışdır.

Yuxarıda qeyd olunan özbaşına tikililərdən 9-u tikintisinə icazə tələb olunan obyektlər, 108-i isə barəsində məlumatlandırma icraati tələb olunan tikinti obyektləridir.

Qeyd olunan özbaşına ti-

kihilər barədə agentlik tərefindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

Şöbənin mütəxəssisləri tərefindən 15 dekabr 2015-ci il tarixə Qəbələ şəhərində 49, Vəndam qəsəbəsində 10, Nohurqışlaq və Tüntül kəndlərinin hər birində 7, Bum qəsəbəsində 6, Zarağan və Mıxlıqovaq kəndlərinin hər birində 5, Kiçik Pirəlli kəndində 4, Yengicə, Mirzəbəyli və Uludaş kəndlərinin hər birində 3, Yenikənd, Bılıx və Tikanlı kəndlərinin hər birində 2 və Tövlə, Çarxana, Qəmərvan, Nic, Dizaxlı, Həmzəli, Həzrə, Savalan, Qaradeyn kəndlərinin və Duruca müvəqqəti yaşayış məskəninin hər birində 1 ədəd—cəmi 117 ədəd özbaşına tikili aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fermanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaların"nın 4-cü bəndinə uyğun olaraq özbaşına tikinti aparan sifarişçilərə şöbə tərefindən tikinti işlərinin dayandırılması barədə tövsiyyə xarakterli məktub təqdim olunmuş və bir gün ərzində özbaşına aparılan tikinti barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yazılı olaraq məlumat verilmişdir.

Yuxarıda qeyd olunan özbaşına tikililərdən 9-u tikintisinə icazə tələb olunan obyektlər, 108-i isə barəsində məlumatlandırma icraati tələb olunan tikinti obyektləridir.

Qeyd olunan özbaşına ti-

kihilər barədə agentlik tərefindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

Ölkə rəhbəri "Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında" 30 sentyabr 2015-ci il tarixli qanunun tətbiqi barədə sərəncam imzalamışdır.

Qeyd olunan məcəllənin 188.1 maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarla-ma, becərmə və ya dəyişdir-mə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə səkkiz min manatdan on min manatdək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 188.2 maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifa-də və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaya görə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 188.3 maddəsinə əsasən bu məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyi-natlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 188.4 maddəsinə əsa-sən bu məcəllənin 188.1-188.3-cü maddələrində nə-zərdə tutulmuş əməllər təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

15 dekabr 2015-ci il tarixə 10 tikinti obyektiin tikintisinə icarətənən təqdim edilmiş tikintisi əsasən bu məcəllənin 188.1-188.3-cü maddələrində nə-zərdə tutulmuş əməllər təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təbriz ABDULXALIQOV,
rayon icra hakimiyyəti
memarlıq və tikinti
şöbəsinin müdürü.

Dünya azərbaycanlıları bu gün

(3.000.000), Avropa ölkələrində (1.500.000), Asiya qitəsində (3.250.000), Amerika qitəsində (1.500.000) və sair məskunlaşmışlar.

Azərbaycan Respublikası 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməkə cəmiyyətin bütün sahələrində olduğu kimi, tarixi vətənimizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla əlaqələr yaratmaq istiqamətində də

əsaslı işlər görmüşdür. Lakin dünya azərbaycanlılarının vahid qüvvə kimi formalasması və təşəkkülü ilk növbədə, ümummilli lider Heydər Əliyevin bu sahədəki məqsədyönlü siyasi fəaliyyəti ilə bağlıdır, 20-ci əsrin 60-cı illərinin soñundan başlayaraq respublikamızda milli dirçəliş, iqtisadiyyatın, mədəniyyətin, elmin, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşması, bütövlük-

də milli özünüdərkə təkan vermişdir. Ötən əsrin 70-80-ci illərindən Heydər Əliyev xalqın qədim tarixinin qorunması, mədəniyyətin tərəqqisi, Azərbaycanın bütün dünyada tanınması üçün geniş iş aparmışdır.

Həmin dövrün siyasi reallığı nəzərə alınmaqla xaricdə yaşayan azərbaycanlılarla milli-ideoloji zəmində mədəniyyət, incəsənet, elm sahə-

sində ciddi iş aparılmış, respublikamızın nailiyyətləri təbliğ olunmuş, dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilmişdir. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin qaydaya salınması, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan mədəni əla-qələr cəmiyyətinin («Vətən» cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinə xidmət edən mühüm addımlardan idi.

(Ardı 3-cü səhifədə).